



## Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı

**Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər**



### Biz bu torpaqlarda əbədi yaşayacağıq

Azad edilmiş yurdlarımız bərpa edilir və tezliklə burada yeni həyat başlayacaq

44 günlük şanlı Vətən müharibəmizin zəfərlə başa çatmasından çox qısa zaman sonra azad edilən torpaqlarımız böyük quruculuq meydanına çevrilib. Azərbaycanın bu gün Qarabağda və Şərqi Zəngəzürdə nümayiş etdirdiyi bu misilsiz bərpa, yenidənqurma layihələrini dünya da heyranlılıqla izləyir, təqdir edir. Çünki dünya müharibələrinin tarixində savaştan sonra bu sürətlə heç bir yerdə bərpa-quruculuq işləri aparılmayıb və

bu gün bu parlaq nümunənin əsasını Azərbaycan qoyub. Bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz gücünə görə dövlətimiz tezliklə yurdundan didərgin düşən həmvətənlərimizi doğma ocaqlarına qaytarmağı qarşısına prioritet qoyub.

Azadlığımıza qovuşdurulan yurdlarımızda gerçəkləşdirilən bütün bu genişmiqyaslı layihələr birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında

həyata keçirilir. Təsədüfi deyil ki, ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub.

Elə bu il də uğurlu ənənə davam etdirilir. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində əzəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur.

→ 4

### ABŞ Azərbaycanın yaratdığı reallıqları qəbul edir

Normallaşma prosesində diqqəti çəkən əsas məqam isə Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında predmetli danışıqların aparılmasıdır. Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə

bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat

və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraqlı digər sahələrdə əməkdaşlığın qurulmasıdır.

Göründüyü kimi, bu prinsiplərdə qoyulan hər bir məsələ beynəlxalq hüququn norma və tələbləri çərçivəsindədir və tərəflərin maraqlarını qarşılıqlı şəkildə ehtiva edir.

→ 4

### Təbiət əkinçini su ilə sınağa çəkir

Çıxış yolu bu əvəzsiz nemətdən qənaətlə və səmərəli istifadə etməkdir

Azərbaycanda son 30 ildə su ehtiyatları 15 faiz azalıb. Mütəxəssislərin hesablamasına görə, 2040-cı ilədək əlavə 15 faiz azalma ola bilər. Su çatışmazlığı isə kənd təsərrüfatında ciddi problemlər yaradan məsələdir. Bunun da ölkənin ərzaq təhlükəsizliyinə ciddi təsir göstərəcəyi şübhəsizdir. Məlumdur ki, hazırda dünyada baş verən siyasi və hərbi qarşıdurmalar hər bir ölkədən ərzaq təhlükəsizliyinə daha çox diqqət ayırmağı tələb edir.

Digər tərəfdən, qlobal iqlim dəyişiklikləri nəticəsində istehsal azalır. Əhali isə getdikcə artır.

→ 6

### Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib

Mayın 12-də Tacikistanın Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər bölgədə mövcud



olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, o cümlədən dövlət sərhədinin delimitasiya prosesinin başlaması, bütün nəqliyyat və kommunikasiya xətlərinin açılışı, iki dövlət arasında sülh müqaviləsinin razılaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin təmin olunması naminə əldə edilmiş razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

### Hərbi xuntanın revanşist niyyəti iflasa uğrayır

Ermənistan xalqı keçmiş qayıtmaq istəmir

Müxalif "Şərəfim var" fraksiyasının lideri Artur Vanetsyanın Ermənistanda başladığı mitinqlərin real sosial bazası yoxdur. Bu aksiyaya son günlər azsaylı etirazçıların çıxması revanşistlərin növbəti iflasından xəbər verir. Ermənilər etirazçıların arxasında dayanacaq keçmiş hərbi xuntanın populist çıxışlarından bezərək onların arxasınca getmək istəmir. Çünki erməni cəmiyyəti bu şəxslərin Qarabağla bağlı uydurmaları və Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəslədiklərini yaxşı anlayır.

→ 7



# Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı

## Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər



Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən "Şuşa ili"ndə keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Festivalın açılış konserti Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahını və Rəqs Ansamblının ifasında "Vətən süitəsi" ilə başladı.

Sonra Əməkdar artistlər İlkin Əhmədov, Babək Nifətliyev və Səbinə Ərəblinin ifasında "Qarabağ şikəstəsi"nin sədaları Şuşa dağlarına yayıldı.

Vətən müharibəsində Azərbaycanın əsl qardaşlıq dəstəyi göstərən Türkiyəni festivalda Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı təmsil edir. Ansamblın ifasında "Van yöresi" xalq rəqsi maraqla qarşılandı.

Azərbaycanın Xalq artisti Polad Bülbüloğlu "Çal oyna" xalq mahnısını, "Cəngi" Estrada Folklor Rəqs Ansamblı "Tənzərə", Əməkdar artist Şirzad Fətəliyev və nəfəs alətli qrupu isə "Turacı" xalq rəqslərini ifa etdilər.

Malinin Şeyx Tidiane Sek etnocaz qrupu "Sanqa Bo" kompozisiyasını, "Pakistan rəngləri" qrupu "Bhanqra" rəqsini, Melitssa Gürcü Folklor Rəqs Ansamblı "Svanuri" rəqsini təqdim etdilər.

Azərbaycan Dövlət Rəqs Ansamblı avar xalq rəqsini, Tunisin "Yuma" dueti "Smek" kompozisiyasını, Özbəkistanın Baxor Dövlət Rəqs An-



samblı isə "Bayot" xalq rəqsini ifa etdilər.

Daha sonra Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva və aşıq Əli Tapdıqoğlu "Qarabağ qaytağısı" saz havasını, Xalq artisti Polad Bülbüloğlu və Bakı Xoreoqrafiya Akademiyasının "Xarıbülbül" rəqs ansamblı "Qarabağım" mahnısını səsləndirdilər.

Açılış konserti Əməkdar artist Aybəniz Həşimovanın və "Bülbüllər" qrupunun ifa-

sında "Vətəndən pay olmayır" mahnısı ilə başa çatdı.



Hələ 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyevin əzad olunması münasibətilə xalq müraciətində qeyd etmişdi ki, Qarabağın təcili olaraq özünü övvəlki şöhrətini qaytaracaqdır. Ötən ilki festivalın açılış mərasimində isə dövlət başçısı "Biz bu gözəl ənənəni bərpa etdik

və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək", - demişdi. V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının keçirilməsi Prezidentimizin həmin fikirlərinin əyani təsdiqidir.

Qeyd edək ki, Şuşa şəhərində ilk "Xarıbülbül" festivalı məşhur xanənda, pedaqoq, Xalq artisti Seyid Şuşinskiyin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. Tədbir həmin ilin mayında - Şuşada xarıbülbülün çi-

çəklənmə dövründə təşkil olunub. İlk festivalda yerli ifaçılarla yanaşı, keçmiş ittifaq respublikalarından Qırğızstan, Qazaxstan, Rusiya (Başqırdistan), Litva və Belarusdan da musiqi qrupları iştirak ediblər.

1990-cı ildən "Xarıbülbül" festivalı beynəlxalq status alıb. İkinci festivala Hollandiya, Almaniya, İsrail və Türkiyədən də folklor qruplarının dəvət edilməsi böyük marağa səbəb olub. Qarabağ münasibətinin başlaması ilə əlaqədar

Şuşada ağır vəziyyət yarandığından əsas konsertlər Ağdamda təşkil edilib. Festivalın bir sıra konsertləri Bərdə və Ağcabədidə də keçirilib. Ümumilikdə ikinci festivalda müxtəlif ölkələrdən 170-ə yaxın nümayəndə iştirak edib.

1991-ci ildə keçirilən III "Xarıbülbül" festivalına 25 ölkədən 300-ə yaxın nümayəndə qatılıb. ABŞ və Avstraliyadan olan rəssamlar da festivala təşrif buyurublar. Tamaşaların çoxluğu səbəbindən festivalın əsas konsertləri stadionlarda keçirilib. II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev Sarayında təşkil olunub.

Dördüncü festival 1992-ci il mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyindən "Xarıbülbül" festivalını burada təşkil etmək mümkün olmayıb. Festival yalnız qısa müddətdə Ağdam şəhərindəki İmarət kompleksində keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsindən sonra ənənəvi "Xarıbülbül" festivalı yenidən Şuşa şəhərində təşkil edildi. 2021-ci il mayın 12-13-də Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.

Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub, ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib, Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.





## Azərbaycan Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir



Mayın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müəcibin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, qonağı salamlayan Sahibə Qafarova bildirdi ki, Azərbaycan dost və qardaş Səudiyyə Ərəbistanı Krallığı ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. İki ölkənin xalqları arasında tarixən mövcud olan oxşar dini və mədəni dəyərlər ölkələrimiz arasındakı münasibətlərin möhkəm təməlini təşkil edir. Sahibə Qafarova qonağın və səfərinin yüksək səviyyəli münasibətlərin nümunəsi olmaqla yanaşı, Azərbaycanın və Səudiyyə Ərəbistanının prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsinə verəcəyinə inamını bildirib.

Milli Məclisin Sədri iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci ildə qurulduğunu və bu ilin fevralında Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında bu münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini xatırladı. Spiker qeyd etdi ki, münasibətlərimiz bu illər ərzində dinamik inkişaf yolu keçib, əməkdaşlığımız daha da genişlənib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq etdiklərini deyən Sahibə Qafarova bildirdi ki, Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndiririk.

Söhbət zamanı Milli Məclisin Sədri Azərbaycanda parlamentlə Baş Prokurorluq arasında qarşılıqlı faydalı əməkdaşlıq barədə də fikirlərini bölüşüb. Parlamentlərarası münasibətlərimizin yüksək səviyyədə olmasını vurğulayan spiker qeyd etdi ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ənənəvi dostluq əlaqələrinin genişləndirilməsində ölkələrin ali qanunverici orqanları müsbət rol oynamalıdır. Bu baxımdan hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının işi təqdirəlayiqdir.

Sahibə Qafarova qonağa Azərbaycanın öz torpaqlarını Ermənistanın işğalından azad etməsinə sonra bölgədə yaranmış yeni realıq barədə də məlumat verdi. Bildirdi ki, səfər çərçivəsində Səudiyyə Ərəbistanı nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş ərazilərimizdə olub, hər şey öz gözləri ilə görüblər. İndi hamın

ərazilərdə məscidlərimiz yenidən tikilir, sürətli bərpa və quruculuq işləri aparılır. Səudiyyə Ərəbistanı Krallığının baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müəcib Prezident İlham Əliyevlə görüşü barədə təəssürlərini bölüşüb. Bildirdi ki, Səudiyyə Ərəbistanı və Azərbaycanın dostluğu sarsılmazdır.

İki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafından danışan Şeyx Səud bin Abdullah Əl Müəcib Azərbaycanın Baş Prokurorluğu ilə əməkdaşlığın perspektivlərindən danışdı.

Söhbət zamanı qonaq bildirdi ki, Səudiyyə Ərəbistanının iqtisadi münasibətləri genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır. O, EXPO sergisinin 2030-cu ildə Səudiyyə Ərəbistanında keçirilməsinə verdiyi dəstəyi görə Azərbaycana təşəkkür etdi. Ölkəsində qadınların Şura Məclisində, hökumət qurum-

larında və prokurorluq orqanlarında təmsil olunduqlarını deyən baş prokuror Səudiyyə Ərəbistanında qadınların ölkə həyatının bütün sahələrində iştirakına böyük önəm verildiyini diqqətə çatdırdı.

Qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı ölkə başçısının rəhbərliyi altında görülən işləri və qazanılan nailiyyətləri təqdir etdi.

Görüşdə Milli Məclis Sədri birinci müavini Əli Hüseynli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fatma Yıldırım, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, respublika Baş Prokurorluğunun nümayəndələri və digər rəsmi şəxslər iştirak etdilər.

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

## Azərbaycanla İsrail arasında münasibətlər yüksələn xətlə inkişaf edir

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İsrail Dövlətinin Şİba Tibb Mərkəzinin Qlobal Şöbəsinin müdiri Yoel Har-Even və mərkəzin həkimi Boris Orkin ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, Musa Quliyev Şİba Tibb Mərkəzinin dünyada tanınan və tibb sahəsində böyük nailiyyətlər əldə edən bir mərkəz olduğunu deyib, bu mərkəzlə əməkdaşlığı müsbət dəyərləndirib. Komitə sədri Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib.

İsrail Dövlətinin Şİba Tibb Mərkəzinin Qlobal Şöbəsinin müdiri Yoel Har-Even səmimi görüşü görə təşəkkürünü bildirib. Ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin möhkəmlənməsinə xüsusi rəğbət olduğunu qeyd etdi. O, İsrail Dövlətinin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırdı. Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd etdi. O, ölkəmizdə yəhudilərə olan dost münasibətlərinə dəstəyi. Yəhudi xalqının nümayəndələrinin ölkə həyatının bütün sahələrində təmsil olunduğunu deyib.

Ülkar XASPOLADOVA,  
"Azərbaycan"

## MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının onlayn iclası keçirilib

Mayın 12-də Müstəqil Dövlət Birliyinin Parlament Assambleyasının (MDB PA) Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətə əlaqələr şöbəsinə verilən məlumata görə, iclasda MDB PA-ya üzv ölkələrin parlamentariləri iştirak etdilər. Azərbaycanı tədbirdə Milli Məclisin deputatı, MDB PA-nın Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin və komissiyanın üzvü Afət Həsənova təmsil etdilər.

Onlayn iclasda komissiyanın sədri Bolya Vladimir iclasın gündəliyini təqdim etdi. Gündəlik təsdiq olunduqdan sonra təşkilatı məsələlərə baxıldı.

Toplantıda parlamentarilər və ekspertlər MDB iştirakçısı olan dövlətlərdə yaxın üç il ərzində aqrar siyasət, təbii ehtiyatlar və ekologiya sahəsində model qanun yaradıcılığının inkişaf etdirilməsinin zəruri olduğu əsas sahələrdə barədə Müstəqil Dövlətlər Birli-

yində 2023-2025-ci illər üçün model qanun yaradıcılığının perspektiv planına dair təkliflər haqqında danışıldı. Milli Məclisin deputatı, Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya üzrə daimi komissiyasının sədr müavini Mixail Zabelin iclasda "Coğrafi göstəricilərin, adların, məşə yerlərinin və onəvni zəmanətli məhsulların mühafizəsi" haqqında model qanun barədə fikirlərini açıqlayıb, təkliflərini verdi.

Tədbirdə birlik ölkələrinin parlamentariləri gündəlikdə duran və yeni redaksiyada təqdim edilən "Ekoloji təhlükəsizlik haqqında", "İstehsal və istehlak tullantıları haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri haqqında", "Ekoloji informasiyanın əlçatanlığı haqqında" model qanun layihələrinə baxıldı.

Onlayn iclasda "Mədənci-xarxa fəaliyyətinin ətraf əra-

zidə yaşayan əhalinin sağlamlığına potensial təsirinə qiymətləndirilməsi haqqında" model qanun layihəsinin müzakirəsi zamanı Mixail Zabelin qeyd və təkliflərini bildirdi.

Sonra tədbirdə komissiya üzvləri tərəfindən "Ekoloji fondlar haqqında", "Ariçılıq haqqında" və "Üzvi kənd təsərrüfatı haqqında" model qanun və tövsiyə layihələrinə baxılıb, müvafiq qərarlar qəbul edildi.

Videokonfransda iştirak edən komissiya üzvləri həmçinin BMT Baş Assambleyası tərəfindən 2022-ci ilin Dağlıq Ərazilərin Beynəlxalq Davamlı İnkişafı ili elan edilməsi ilə əlaqədar "Dağ ərazilərinin inkişafı və mühafizəsi haqqında" model qanunun təbii perspektivləri haqqında müzakirələr aparıldı.

Iclasda model qanun layihələri ilə bağlı üzv ölkələrin təklifləri dinlənilib, tövsiyə layihələrinə baxılıb, müvafiq qərarlar qəbul edildi.

"Azərbaycan"

## Düşənbədə Azərbaycanın və Rusiyanın xarici işlər nazirləri arasında görüş olub

Mayın 12-də Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazirlər iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafı məsələlərini müzakirə etdilər. Bölgədəki cari vəziyyət ətrafında fikir mübadiləsi aparan tərəflər sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış üçtərəfli bəyanatların tam icrasını və icrasını bir daha vurğulayıblar. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılması istiqamətində addımların atılmasının əhəmiyyəti qeyd etdilər.

Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyinə daxil olan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

## Xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb

Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Tacikistanın xarici işlər naziri Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd etdi. Bu xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının sədrinin və yaxınlarda Azərbaycana etdiyi səfərə diqqət çəkib.

Nazir Ceyhun Bayramov səmimi qarşılana və qonaqpərvərliyə görə həmkarına təşəkkür etdi. MDB Xarici İşlər Nazirləri Şurasının iclasına evsahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı tərəfi təbrik edən nazir Ceyhun Bayramov bu tədbirin üzv ölkələr arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli şərait yaratdığını söyləyib.

Nazir Ceyhun Bayramov Azərbaycan Ali Tacikistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd etdi.

Nazirlər bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, XİN-lərarası məsləhətləşmələrinin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın müdabət iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edildi.

## Prezident Administrasiyasında Böyük Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib

Mayın 12-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb.



Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinə verilən məlumata görə, görüş zamanı sədri Ədalət Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı inkişafı təmin edən əsas amillərdən biridir.

Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib. Yeni siyasi konfigurasiyanın inkişafı üçün bütün partiyaların konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd edildi. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki, belə səfərlər gələcəkdə də təşkil olunacaq.

Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümum-

milli məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında olmasının vacibliyi qeyd edildi. Bu halın həm də sağlam münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin saxlanılmasının dayanıqlı onəvnlərin formalaşdırılmasına əvəzlənən əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirdi ki, bu cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrə zənginləşdirilməlidir. Əldə olunmuş qələbə və ölkənin müxtəlif beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi arenasında çəkisinin əsaslı şəkildə artdığı vurğulandı.

Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ müharibəsində qazanılmış qələbədə sonra işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışı ilə bağlı mövzular da geniş müzakirə olub.

Sonda Elşad Musayev görüşü görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni siyasi konfigurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır olduğunu qeyd etdi.

## "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib



Mayın 12-də Bakı Konqres Mərkəzində "Köhnə çamadanlar" filminin qala gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Birinci və İkinci Qarabağ müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak etdilər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının taleyində buraxdığı ağırlı izləri yeni ekran həyatı verib. Birinci Qarabağ müharibəsində el-obasından didərgin düşən, işğalçılara məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların yaşadığı psixoloji travmalar filmdə öz əksini tapıb.

Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə kadrları ilə yanaşı, ön çəhbədən gələn böyük Zəfər müjdəsini qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır. Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd qoşunlarında xidmət edən hərbiçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktorluq potensialından istifadə edilib. Növbəti sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Müharibə iştirakçıları bildiriblər



ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub, şəhidlərin qisası döyüş meydanında alınıb. 44 günlük Vətən müharibəsi tarixi ədalətin bərpası, xeyrin şər üzərində qələbəsi kimi yaddaşlara yazılıb.

"Köhnə çamadanlar" filminin sənari müəllifi Sevdə Sultanova, quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art direktoru Tahir Əliyev, icraçı prodüserləri Komalə Nəhmətova və Nicat Məmmədovdur. Xronometrasiya iki saata yaxın olan bədii ekran əsərinin baş prodüseri Porvino İsmayılova, layihə rəhbəri Səidə Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

Əsas rollarda Xalq artistləri Məmmədşəfa Qasımov, Qabil Quliyev, Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzər Qurbanova, Şəfaq Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları çəkiliblər. Filmin yaradıcı heyəti səhnəxəzası təəssürlərini bölüşüblər, yarıtdıqları hər bir obrazda müharibə şahidləri kimi yaşadılar

ları hiss və həyəcanı, qüruru ekrandan tamaşaçılara da təqin etməyə çalışıblar. Gerçək hadisələrin və qəhrəmanların ekran təəcəssümü olan filmi göz yaşları və həyəcanı izləmək mümkün olmayıb.

Filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil olub.

Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərə başlanılan "Köhnə çamadanlar" tammetrajlı bədii filmi "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. "OYUN" inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsalı olan filmin baş sponsorları "RS Production", Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti və "AK Company"dır.

Bakı Konqres Mərkəzi isə filmin mövzusunun xalqımız üçün yüksək mədəni dəyəri nəzərə alaraq qala gecəsinin keçirilməsinə dəstəyini əsirgəməyib.





# Biz bu torpaqlarda əbədi yaşayacağıq



## Azad edilmiş yurdlarımız bərpa edilir və tezliklə burada yeni həyat başlayacaq

"...Biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışdıq və burada əbədi yaşayacağıq".

Mayın 10-da - Ulu Öndərin doğum günündə Ali Baş Komandan İlham Əliyev Qarabağımızın incisi Şuşadan səsləndirdiyi tarixi haqq və ədalətin təntənəsini ifadə edən bu möhtəşəm fikirləri ilə bir daha dünyaya bəyan etdi ki, Qarabağ Azərbaycanıdır və dünya durduqca bu, belə olacaq...

### Tarixi torpaqlarımız dirçəlir

44 günlük şanlı Vətən müharibəmizin zəfərlə başa çatmasından çox qısa zaman sonra azad edilən torpaqlarımız böyük quruculuq meydanına çevrilib. Azərbaycanın bu gün Qarabağda və Şərqi Zəngəzurdə nümayiş etdirdiyi bu misilsiz bərpa, yenidənqurma layihələrini dünya da heyrlə izləyir, təqdir edir. Çünki dünya müharibələrinin tarixində savaştan sonra bu sürətlə heç bir yerdə bərpa-quruculuq işləri aparılmayıb və bu gün bu parlaq nümunənin əsasını Azərbaycan qoyub. Bu genişmiqyaslı işləri təkbaşına, heç kimdən kömək almadan öz gücünə görə dövlətimiz tezliklə yurtdan didərgin düşsən həmvətənlərimizi doğma ocaqlarına qaytarmağı qarşısına prioritet qoyub.

Azadlığımıza qovuşdurulan yurdlarımızda gerçəkləşdirilən bütün bu genişmiqyaslı layihələr birbaşa Prezident İlham Əliyevin diqqət və nəzarəti altında həyata keçirilir.

Təsədüfi deyil ki, ötən il Azərbaycanın bölgələrinə 47 dəfə səfər edən dövlət başçısı bunun 32-sini işğaldan azad edilmiş torpaqlara edib, 7 dəfə Şuşaya üz tutub.

Elə bu il də uğurlu ənənə davam etdirilir. Dövlət başçısının tarixi torpaqlarımıza hər səfərində özəli yurd yerlərimizdə daimi həyatın var olması üçün möhkəm bünövrələr atılır, təməllər qoyulur.

### Yenidən yaradılan şəhərlər, kəndlər

İşğalçı Ermənistanın 30 il ərzində darmadağın etdiyi yurdlarımız günbəgün dəyişir, onlara yeni nəfəs verilir. Doğma torpaqlarımızda infrastruktur yenilənir, yollar çəkilir, beynəlxalq hava limanları tikilir. Eyni zamanda bar-bar ermənilərin illərlə divan tutduğu tarixi, mədəni, dini irsimiz bərpa olunur.

Müzəffər lider işğaldan azad etdiyi vətən torpaqlarında yeni şəhərlərin təməlini qoyur, müfəssəl hazırlanmış baş planları təsdiq edir, "ağıllı kond"lər salır...

Öz dədə-baba yurdlarına qayıdacaq insanlar üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurur.

Mayın 10-da mədəniyyət paytaxtımızdan müraicəti zamanı dövlət başçısı da vurğuladı ki, bu gün Qarabağ dirçəlir. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur: "Biz - bu torpaqların sahibləri artıq qayıtmışdıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafı bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik".

### Müqəddəs and yerinə yetiş

Məhz Qarabağımızın incisi Şuşadan qalib sərkərdə İlham Əliyev tərəfindən

duyurulan bu tarixi nailiyyətlər ümumilikdə xalq olaraq Vətənə qovuşma arzularımızın, müqəddəs andımızın gerçəkləşməsinin bir daha təntənəli təzahürüdür.

Hələ illər öncə, xalqın böyük etimadını qazanaraq ilk dəfə Prezident seçildiyi zaman İlham Əliyev Qarabağa azadlığımıza qovuşduracağına and içmişdi.

Qafqazın incisi Şuşada Ulu Öndərin doğum günündə və elə Heydər Əliyev amallarını gerçəkləşdirməyin qürur və fəxrəti ilə İlham Əliyev bu sözləri dilə gətirdi: "Xoşbəxt adamam ki, bu anda sadıq oldum və bu gün Qarabağ azaddır. Bu gün Qarabağda və Zəngəzurdə Azərbaycan bayrağı dalğalanır".

Ali Baş Komandan tarixi torpaqlarımızı azad etdiyi kimi, indi o yurdları yenidən yaradır, Qarabağa, Şərqi Zəngəzura yeni həyat bəxş edir. Illərdir əziyyət, mənəvi əzab içində yaşamış keçmiş məcburi köçkünlərin ən qısa müddətdə öz doğma torpaqlarına qaytarılması üçün müstəsna layihələr gerçəkləşdirir.

Yasəmən MUSAYEVA,  
"Azərbaycan"

# "Oxu, nəğməni dilə gəlsin..."

İllər idi ki, gözəl Şuşamız arzularımızın buz bağlamış başı qarlı dağına dönmüşdü. Şuşa üroyimizin qan ağlayan yarası, dördlərimizin qalası idi. Şuşada göy çəmənlərin üzərinə şəh əvəzinə göydən nakam şəhid ruhlarının göz yaşı tökülürdü.

Dərdimiz dağlarını yandırır, ahımız qayalarını dağılayır - di Şuşanın. Gözəl Şuşamızda bülüllərin cəh-cəh səsi batıb bayquşlar oxuyurdu. Babalarını at çapıb qılnc oynağı, qurşaq tutub gülüşdiyi qoca Cıdır düzündə tülkülər bəylik edirdilər. Torpağa sədaqət, vətənə məhəbbətin rəmzi olan Şuşanın Xaribülbulü ünamışdıq, dərddən başını sinəsinə dikib həsrətlə torpağını qanı ilə suvarıb canı ilə geri alacaq qəhrəman oğullarının yolunu göz-löydü.

Şuşa bizim üçün dağ, dərə yox, zirvədir. Ucalıqdır, məqamdır. Zirvəyə sürünə-sürünə qalxmazlar. Oğullarımız qayalıqlardan keçərək, başı qarlı dağları aşaraq gəldilər Şuşaya. Şuşa bizim üçün yalnız vətənimizin bir parçası yox, həm də milli mədəniyyətimizin, ruhumuzun qalasıdır. Azərbaycanı dünyaya tanıdan or kişilərin ruhlarını saxlanca yerini, namus məsələmizdir.

Tankla, topla deyil, qeyrət- ləri ilə silahlanıb, sevgi ilə gət-dilər oğullarımız Şuşanı alma-ğa. Sökmək, dağıtmaq, vıran qoymaq üçün yox, qurmaq, ya-ratmaq, həyat vermək üçün gəl-dik Şuşaya. Sahiblik hissi, qo-yub gəldiyimiz mənəvi ruh ça-ğırır oğullarımızı buraya. Bir atanın nəsihəti bələdçilik edir-di, bir oğulun hümrü, qətiyyəti apardırdı bizləri o doğma yurda. Erməni məktəblərinin qurbanı

kəllərini apardı. Mədəniyyəti-mizin beşiyi olan Şuşada ye-nidən "Xaribülbulü" Beynəlxalq Folklor Festivalının keçir-iləcəyini dedi. Bu, düşmə-nə və onun havadarlarına, eləcə də tərəqqipərvər dünyaya ölkə rəhbəri tərəfindən verilən ciddi bir mesaj idi. Azərbaycan Prezidentinin multikultural də-yərlərə verdiyi önəm, xalq-ının tolerant xalq olduğunun təsdiqi, sülhə, sabitliyə sədaqət-in ön gözəl nümunəsi idi. Bununla dövlət başçısı Qara-bağda, Şuşada silahların deyil, musiqinin, mahının dil açıb danşacağını bəyan etdi. Bu, bir çağırış idi.

İnsan ruhu həqiqi həyat ideyaları ilə birləşəndə "börə və öhdəliklər" ağırlığının girdabına sürüklənir, özünü-tə-diq, mənəvi ideyaların köklə-rini. Sosial-mənəvi ideyaların quruculuğa, yeniliyə xidmət etməsinə əyləyir insana...

### Xaribülbulü mənəvi dəyərlərin simvoludur

Mənəvi dünyamızda vətə-nə sədaqət, torpağa bağlı-lığın rəmzi olan Xaribülbulü qə-dim türk əsətlərindən bu gün-nümüze kimi sevgi, məhəbbət simvolu kimi özünü təsdiq edərək uzun bir yol gəlib. Oğuz xanın əplərində olmuş yaralı türk əsgəri son nəfəsində qanlı köynəyini parçalaya-raq sinəsində gözdirdiyi bül-bülün ayağına bağlayıb seçilisi

Zəfər müharibəsindəki qə-ləbimizdən sonra - ötən il ma-yın 12-13-də Azərbaycan mə-dəniyyətinin paytaxtı Şuşa şə-hərində Mədəniyyət Nazirli-yi, Heydər Əliyev Fondu və Şuşa Şəhər Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə "Xaribülbulü" Beynəlxalq Folklor Festivalı keçirildi. Festivalın açılışında çıxış edən dövlət başçısı Şuşaya, Qarabağa azadlıq gətirən qəhrəman oğullarımızın əziz xatirəsini yad edərək "Biz bu günü 30 il səbirsizliklə gözləmişik, 30 il Vətən həsrəti ilə yaşamışdıq. 30 il ədalətsizliklə barışmalı olurdıq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəzi-yətlə biz heç vaxt barışmaya-cağıq, nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik. Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən "Xaribülbulü" musiqi festi-valı şəhidlərimizin əziz xatirə-sinə həsr olunub. Biz bu gün-nü bizim qəhrəman hərbiçilə-rimizə borcluuyq. Azərbaycan xalqına borcluuyq. Xalq bir yurmuq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı", - dedi.

30 ildən sonra Cıdır dü-zündə keçirilən sayca IV festi-val Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektiv-lərinin çıxışları, milli rəqs, muğam, klassik musiqimizin səsləndirilməsi və müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarını ibarət videoarx-ların nümayişi ilə yaddaşlara öz möhürünü vurdu. Ulu Ö-n-dər Heydər Əliyevin Şuşa



# ABŞ Azərbaycanın yaratdığı reallıqları qəbul edir

İkinci Qarabağ müharibəsində Azərbaycanın yaratdığı reallıqlar dünya ictimaiyyəti tərəfindən tam dəstəklənir. Bunun ən bariz nümunələri ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsinə, azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinə göstərilən beynəlxalq ehtiramdır. Həmçinin Bakının ATƏT-in Minsk qrupu ilə bağlı qənaətlərini həmsədr dövlətlərinin də bölüşməsi göstərir ki, 44 günlük müharibədən sonra yaranan reallıqlar hər kəs tərəfindən qəbul olunur.

### Vaşinqton prosesə dəstək verməyə hazırdır

Artıq tarixə qovuşmuş Dağ-lıq Qarabağ münaqişəsindən sonra əsas diqqət Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılmasına yönəlib. Ötən ilin dekabrından Avropa İttifaqının vasitəçiliyi ilə start götürən "Brüssel pro-sesi"nin də məqsədi iqtisadi bə-yanatlarda nəzərdə tutulmuş məsələlərin reallaşması, münasibətlərin normalaşması və sülhün əldə olunmasıdır.

Ermənistanın Azərbaycanın təkliflərini qəbul etməsi ilə müşayiət olunan proses tədricən beynəlxalq səviyyədə özü-nə daha güclü dəstək qazanır. Bunu mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi də göstərir. Telefon danışıqı za-manı ABŞ Dövlət katibi Azər-baycanla Ermənistan arasında aparılan danışıqları və bu xü-susda sülh sazişinin bağlanma-sını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sül-hün təmin olunmasına töhfə ve-rəcəyinə ümidvar olduğunu ifa-də edib. Antoni Blinken ABŞ-in Azərbaycanla Ermənistan ara-

sında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, aprelin 6-da keçirilən Brüssel görüşündən bir gün əvvəl də Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng etmişdi. Söhbət zamanı Antoni Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-in yüksək önəm verdiyini bildirmişdi.

Bütün bu təmaslar ilk növbədə ondan xəbər verir ki, ABŞ İkinci Qarabağ müharibəsindən sonra regionda yar-ranmış yeni reallıqları tam bölüşür. Ən əsası, Vaşinqton da qəbul edir ki, bundan sonrakı proseslər, münasibətlərin normalaşmasının təmin olunması məhz yeni reallıqlar fonunda baş verməlidir.

### Azərbaycanın məntəqəvi konstruktiv və nəticəyünlüdür

Normalaşma prosesində diqqəti çəkən əsas məqam isə Azərbaycanın irəli sürdüyü



yü prinsiplər əsasında pred-metli danışıqların aparılmasıdır. Bu prinsiplər dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olma-masını qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüqu-qi öhdələrin götürülməsi, bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlü-yünə qarşı hədə və gücdən istifa-dət etməkdən, habelə BMT Nizamnaməsinin məq-sədlərinə uyğun olmayan dig-ər hallardan çəkinmə, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiya-ların açılması, digər müvafiq kommunikasiyaların qurul-ması və qarşılıqlı maraq do-

ğuran digər sahələrdə əmək-dəşliyin qurulmasıdır. Göründüyü kimi, bu prinsiplərdə qoyulan hər bir mə-sələ beynəlxalq hüququn nor-ma və tələbləri çərçivəsində-dir və tərəflərin maraqlarını qarşılıqlı şəkildə ehtiva edir. Bu prinsiplər beynəlxalq sə-viyyədə də təqdir olunur. Av-ropa İttifaqı da Azərbaycanın təkliflərini dəstəkləyir. Başqa çıxış yolu olmayan Erməni-stanın isə Azərbaycanın beş prin-sipini qəbul etməkdən başqa yolu yoxdur. Çünki bunun əks-i-nə getmək sülhə və təhlükə-sizliyə qarşı çıxmaq olar ki, bunun da Ermənistan necə başa gələcəyini İrəvanda yax-şı anlaşırlar.

Ermənistanla münasibət-ləri normalaşdırmaq məqsədilə təqdim olunan 5 prinsip Ermə-nistan tərəfindən qəbul olunub və Azərbaycanın prinsiplər əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazırdır. Bu-

nu ABŞ Dövlət katibi ilə tele-fon söhbətində bildiren Prezi-dent İlham Əliyev onu da qeyd edib ki, delimitasiya və demar-kasiya prosesinin tezliklə baş-lanması üçün Azərbaycan milli komissiyanın tərkibini nümayəndədir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normalaşması istiqamətində atılan addımları, sülh müqaviləsinin hazırlan-ması, sərhəd delimitasiyası, bütün kommunikasiyaların açıl-ması və etimad quruculuğu tə-dbirlerini NATO da dəstəkləyir.

Azərbaycan münasibət-lərin normalaşdırılmasına xid-mət edən konkret fəaliyyət or-taya qoyur. Regionda kommu-nikasiyaların bərpası istiqamətində Bakının fəaliyyəti də respublikamızın münasibət-lərin normalaşdırılmasına istiqamətində konstruktiv və nəticə-yünlü fəaliyyətinin təsdiqi-dir. Bütün bunlar Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi arasında telefon söhbə-tində bir daha bəyan olundu.

Beləliklə, Azərbaycanın münasibətlərin normalaşdırıl-ması ilə bağlı təklifləri, təşə-büsləri və bu istiqamətdə at-dığı konkret addımlar beynəlxalq miqyasda təqdir olunur və dəstək qazanır. Bütün bunlara nail olan Prezident İlham Ə-liev həm də Azərbaycanın postmüharibə dövründə milli maraq və mənafətlərini qəti-yətlə təmin edir.

Rəşad CƏFƏRLİ,  
"Azərbaycan"

olmuşdu Şuşa. Nəfəsi ilə daş-ı-nı, torpağını qızdıracaq, ruhuna can verib qaranlıq dünyasına işıq salacaq əsl sahiblərinin dö-nəcəyinə inanır, o müqəddəs gün-ü gözləyirdi Şuşa. Noyabrın 8-də gələnləri ayaqlarının sə-sindən, həyirətindən tanıyırdı bu torpaq. Ağaclar da, dağ da, daş da, göy də günəş, ayaq altın-da torpaq da yol göstərirdi, qucaq açmışdı igidlərimiz. Gülləri sinəsi yaralı daşa, divara, qədim binalara deyil, düşmənin köksü-nə sıxdı igidlərimiz. Hər güllə atılanda, hər qarış torpağı azad olanda sevinirdi Şuşa. Fərəhin-dən, qürurundan bu gözəl yer-lərin nazlı qızı Xaribülbulü boy atıb böyümək, onu utandıran qurtaracaq oğullarının sevgi ilə dolu cəsür ürəklərindən öpmək istəyirdi...

Nəhayət, ağıln, qətiyyə-tin, inamın, ilahi sevginin və mərd oğullarımızın qanı baha-sına Şuşaya döndü bildik.

Zəfər müharibəsindəki qə-ləbimiz gücün, qətiyyətin üfüqünə yelkən açdı. Rəhbər-lik və liderliyin nadir rast gəli-nən birgə təzahürünün ən ideal nümunələrini şəxsində cəmləşdirən xilaskar Prezi-dent, Müzəffər Ali Baş Ko-manandan qələbədən sonra ilk dəfə Şuşaya səfər edərkən özü ilə dünya və Azərbaycan ədə-biyyatı və mədəniyyəti tari-xində müstəsna xidmətləri ol-muş dahi şəxsiyyətlərin hey-

Aybikə xanıma göndərdiyi məktubla simvollaşan üzüntülü bir nakam sevgi hekayəsidir, Xaribülbulü. Qırğız yazıçısı Erlan Juraşbekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsətlərindən geniş bəhs edilir. Xaribülbulü əhlişəhidlikmiş ev quşu hesab edən, bu növ bül-büldən yalnız döyüşçülərini, sərkərdələrini istifadə etdiyini deyən araşdırmaçılar da var.

"Xaribülbulü" Beynəlxalq Musiqi Festivalı ilk dəfə xan-nəndə Seyid Şuşinskiyin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib.

Təsədüfi deyil ki, festival bir qayda olaraq may ayında Şuşada Xaribülbulün çiçək-lənmə dövründə təşkil edilir. 1989-cu ildə keçirilmiş ilk festivalda yerli ifaçılardan əlavə Qırğızistan, Qazaxistan, Başqırdistan, Litva və Belar-usdan gəlmiş musiqiçilər də iştirak edib. Festival Cıdır dü-zü meydançasında tikilmiş 7 məkənda 12-15 yaşarası gənc ifaçıların "Qarabağ şikəstəsi" ilə başlayıb. Sonrakı illərdə keçirilən tədbirlərdə SSRİ xalqlarının nümayəndə-lərindən başqa Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İs-rail, İtaliya, İspaniya, Avstria-ya, Əfqanıstan kimi ölkələrin təmsilçiləri də iştirak ediblər.

30 ildən sonra Şuşa səma-sında Azərbaycan musiqisinin sədalari yayıldı.

haqqında tarixi sözlərinin bir hissəsinin videofərmatda təq-dimatı festival iştirakçıları-nda, qonaqlarda kövrək hisslər yaradır. Festivalın əhəmiyyə-tindən danışırkən qeyd etmə-liyi ki, bu möhtəşəm tədbir Azərbaycanın musiqi nüma-yişi yox, eyni zamanda Azər-baycanda yaşayıb Vətən mü-haribəsində ərazi bütövlüyü-müzün bərpası uğrunda can-ını fəda edən, Azərbaycan və-təndaşlarının birliyinin, qar-daşlığının nümayişi idi. Bu festival Azərbaycanın düş-mənlərinə, onların havadarlar-na bir görk idi.

Şuşa yenə V "Xaribülbulü" Beynəlxalq Festivalına evsa-hibliyi edir. Bu münasibətlə Şuşada bir başqa təntənə var. Bu dəfə ölkəmizin dünyadakı nüfuzuna inanən və hörmət edən, Qarabağda sülhün və sabitliyin hökm sürdüyünə əmin olan ölkələr mədəni-yət və incəsənət təmsilçiləri-ni Şuşaya göndərməkdən çə-kinməyiblər.

Bu gün Şuşada daş da, di-var da, uçan quş da, axan su da, göy, çəmən də vətən nəğ-məsi oxuyur. Bu büsəta göyde günəş gülümsoyur, yerdə gül-çiçək alqış deyir. Bizə isə "Oxu, nəğməni dilə gəlsin" de-mək qalır.

Elsən QƏNİYEV,  
"Azərbaycan"



## Azərbaycanın müdafiə naziri Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan müdafiə naziri dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin hər iki ölkə arasında əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov ölkələrimiz arasında digər istiqamətlərdə olduğu kimi hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində də əlaqələrin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib.



Səmimi görüşə görə təşəkkürünü bildiren S.Hacımüftüoğlu qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri, habelə maraqlı doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

## Azərbaycanın müdafiə nazirinin Qazaxıstanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşü

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztuevun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Prezidenti,



Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.

Müdafiə naziri həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Tür-

kiyə Silahlı Qüvvələrinin modelə nəzər alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Qazaxıstan Respublikasının müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztuev hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraqlı doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

## DTX rəisi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi arasında görüş keçirilib

Mayın 12-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DTX-nin İctimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonağı səmimi salamlayan Əli Nağıyev dövlət başçılarının birgə səfərləri ilə iki qardaş və tərəfdaş ölkə arasında mövcud münasibətlərin ön yüksək səviyyədə olmasından, ötən ilin iyun ayının 15-də imzalanmış Şuşa Bəyannaməsində



uyğun olaraq, təhlükəsizlik sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən bəhs edib. Regional sabitliyi, bölgədə sülhün və əmin-amanlığın qorunub saxlanılmasına Türkiyənin verdiyi dəstəyi xüsusi vurğulayan Xidmət rəisi bölgədə təhlükəsizliyin bun-

dan sonra da etibarlı şəkildə təmin edilməsi üçün ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə əminliyini bildirib.

Yüksək qonaqpərvərliyə və səmimi qəbulda görə minnətdarlığını çatdıran Seyfullah Hacımüftüoğlu təhlükəsizlik məsələləri üzrə dövlətlərarası

əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib, bu münasibətlərin davamlı olaraq inkişaf etdirilməsinin vacibliyini toxunub.

Görüşdə həmçinin tərəfləri maraqlandıran və qarşılıqlı əhəmiyyət kəsb edən digər məsələlər də müzakirə olunub.

## Azərbaycan Ordusunun Baş Qərargah rəisi qazaxıstanlı nümayəndə heyəti ilə görüşüb

Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztuevun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində belə görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən general-leytenant S.İztuev hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraqlı doğuran digər məsələlər müzakirə edilib.

## Prezident İlham Əliyevin göstərişinə əsasən bölgələrdə vətəndaşların qəbulu keçirilir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 12-də Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək onunə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müaciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

## "YAŞAT" Fondu və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası "Çiyin-çiyinə bir yumruq kimi" layihəsini reallaşdırır



Mayın 12-də 50-yə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məqsəd "YAŞAT" Fondunun və "Azərbaycan Hava Yolları" QSC-nin dəstəyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (ƏAQF) və "Alanyaspor" futbol klubu

bunun birgə təşkilatçılığı ilə reallaşdırılan "Çiyin-çiyinə bir yumruq kimi" layihəsində iştirakdır.

Mayın 19-dək davam edəcək layihə çərçivəsində qazılacağımız "Alanyaspor" futbol klubunun prezidenti ilə görüşü, həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı nəzərdə tutulub. Qeyd olunan müddətdə mədəniyyətlərin və təcrübələrin mübadiləsi məqsədilə müxtəlif tədbirlər təşkil olunacaq.

Səfər çərçivəsində qazılacağımız "Alanyaspor-Qaziantepspor" futbol matçını canlı izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli fərmanı ilə "YAŞAT" Fondu yaradılıb. Fondun əsas məqsədi səhirdə ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

## Böyük Britaniyada Kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu start götürür

Mayın 12-də Londonda Böyük Britaniyada Kral ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu başlayır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) AZƏRTAC-a bildirilib ki, Böyük Britaniyanın Vindzor qəsriində Birləşmiş Krallığın Kraliçası II Elizabetin şəxsən iştirakı ilə keçirilən bu şouya 2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılırlar.

Bu il Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümünə həsr olunan Vindzor Kral Atçılıq Şousunda təmsilçilərimiz tərəfindən "Odlar Yurdu" adlı xüsusi proqram təqdim ediləcək.

Heydər Əliyev Fondunun dəstəyi, ARAF-ın təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik heyətin cəlb olunduğu, Azərbaycanın Əməkdar artisti, xoreoqraf Fərid İbrahimoğlu rəhbərliyi ilə "Sərhədçi" ansamblı tərəfindən milli musiqimizin sədalari



15 süvarisi tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri nümayiş etdiriləcək. Həmçinin Azərbaycanın Əməkdar artisti, xoreoqraf Fərid İbrahimoğlu rəhbərliyi ilə "Sərhədçi" ansamblı tərəfindən milli musiqimizin sədalari

altında möhtəşəm rəqs kompozisiyası sərgilənəcək. Mayın 12-dən 15-dək təşkil olunaçaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub. Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı, Oman, Bəhreyn, İsveçrə,

Fransa, Norveç və Hindistan nümayəndələri də iştirak edəcəklər. Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral atçılıq tədbirləri Britaniyanın və dünyanın aparıcı dövlətlərinin media qurumları tərəfindən geniş işıqlandırılacaq.

## Dünya qlobal enerji böhranı ilə üz-üzədir

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu prosesi getdikcə daha da dərinləşdirəcək

Beynəlxalq Enerji Agentliyinin (BEA) icraçı direktoru Fatih Birol bildirib ki, dünya ictimaiyyəti ilk qlobal enerji böhranı ilə üz-üzədir. Rusiya dünyanın ən böyük neft və təbii qaz tədarükçüsü olduğu üçün ona qarşı tətbiq edilən sanksiyalar, eləcə də Kremlin siyasi qərarları dünya energetikasına böyük təsir göstərir.



"Biz ilk qlobal enerji böhranının ortasındayıq. 1970-ci illərdə də böyük iqtisadi və inflyasiya nəticələri olan neft böhranı gördük. Amma bu, yalnız neftə aid idi", - deyir Birol. Yaxın zamanda keçirdiyi brifinqdə bildirib. O, əlavə edib ki, növbəti bir neçə il asan olmayacaq.

Xatırladaq ki, mart ayında ABŞ Rusiyanın neftinin və qazının idxalına qadağa qoyub. Böyük Britaniya və Kanada oxşar planlarını elan edib.

Alti ay ərzində Rusiya xam neftinin tədarükündən imtina etmək niyyətindədir

Rusiya neftinə qarşı məhdudiyatları Brüsseldə müzakirə olunan Avropa İttifaqı sanksiyalarının altıncı pake-

tində nəzərdə tutulub. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dediyinə görə, Avropa İttifaqı altı ay ərzində Rusiya xam neftinin tədarükündən, 2022-ci ilin sonuna qədər isə emal olunmuş məhsulların idxalından imtina etmək niyyətindədir.

Al Avropa şirkətlərinə Rusiya neftinin daşınmasına, o cümlədən sigorta sahəsində xidmətlərin göstərilməsinə qadağa qoyulmasını təklif edib. Eyni zamanda qeyd edilir ki, Avropa İttifaqına üzv ölkələrin səfərləri embarqo ilə bağlı ümumi razılığa gəlməyiblər. Neft məhdudiyatları ilə bağlı narahatlığını Bolqarıstan, Macarıstan, Slovakiya və Çexiya dilə gətirib.

"Bloomberg" agentliyi isə xəbər verir ki, embarqoya Ma-

carıstan nümayəndəsi etiraz edib, Yunanıstan, Malta və Kipr isə üçüncü ölkələr arasında neft nəqlinin qadağan edilməsi məsələsini gündəmə gətirərək, bu addımın sadəcə olaraq Avropadan olan rəqiblərə kömək edəcəyini bildirib.

Rusiya neftinə embarqonun tətbiqi Aİ iqtisadiyyatına təsir edəcək

Avropa İttifaqının iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni Aİ-nin doqquz ay ərzində Rusiya neftinin tədarükündən imtina edəcəyini gözlədiyini, daha qısa müddətdə qadağanın tətbiqinin dünya qiymətlərinə mənfi təsir göstərəcəyini bildirib.

İstisna üç ölkə üçün olacaq. Belə ki, Avropa İttifaqı Macarıstan, Slovakiya və Çexiyaya Rusiya neftinin idxalını 2024-cü ilə qədər saxlamaq imkanı verməyi təklif edir.

Centiloni İtaliyanın "Il Messaggero" qəzetinə müsahibəsində deyib ki, Avropa İttifaqı doqquz aydan sonra Rusiyadan alınan neftə tam qadağa tətbiq etmək niyyətindədir.

Avropa komissarı bildirib ki, onların təklifi doqquz ay ərzində müxtəlif növ neft məhsullarına embarqoya nail olmaqdır. Bunu daha qısa zaman çərçivəsində etmək qlobal neft qiymətlərinə təsir göstərə bilər ki, bu da onların hədəflərinə ziddir.

Centiloninin fikrincə, Moskvaya qarşı sanksiyalar tətbiq edərək Brüssel iqtisadi xərcləri nəzərə almalıdır: "Qərarlarımızın Rusiyaya neft qədərə başa gələcəyini və özümlə neft qədərə zərər vuracağını hesablamaq lazımdır". Avropa komissarı etiraz edib ki, Rusiya neftinə embarqonun tətbiqi Aİ iqtisadiyyatına təsir edəcək, lakin bunun Rusiya iqtisadiyyatına təsiri daha güclü olacaq.

Rizvan CƏFƏROV, "Azərbaycan"





# KƏNDİMİZ

Azərbaycan dünyada su ehtiyatları az olan ölkələrdəndir. Cənubi Qafqazda qonşumuz olan iki ölkənin əhalisi və ərazisi Azərbaycandan az olsa da, su ehtiyatları bizimkindən çoxdur. Üstəlik, bizim əsas mənbələrimiz bu iki ölkə ərazisindən də axıb gələn çayların hesabına formalaşır. Bu üzündən ölkəmizdə su ehtiyatlarının yaradılmasına ciddi fikir verilir.

Azərbaycanda son 30 ildə su ehtiyatları 15 faiz azalıb. Mütəxəssislərin hesablamasına görə, 2040-cı ilədək əlavə 15 faiz azalma ola bilər. Su çatışmazlığı isə kənd təsərrüfatında ciddi problemlər yaranan məsələdir. Bunun da ölkənin ərzaq təhlükəsizliyinə ciddi təsir göstərəcəyi şübhəsizdir. Məlumdur ki, hazırda dünyada baş verən siyasi və hərbi qarşıdurmalar hər bir ölkədən ərzaq təhlükəsizliyinə daha çox diqqət ayırmağı tələb edir.

Digər tərəfdən, global iqlim dəyişiklikləri nəticəsində istehsal azalır. Əhali isə getdikcə artır. Beləliklə, tələb təklifi üstələyir və ərzaq məhsullarının qiyməti sürətlə bahalaşır. Qiymətlərin bahalaşması alıcılıq qabiliyyəti aşağı olan insanların ərzaqla təminatında ciddi problemlər yaranır. Hazırda beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatını (FAO) narahat edən də budur.

Ölkəmizdə su qıtlığı problemini aradan qaldırmaq üçün ciddi tədbirlər görülür. Bu məqsədlə iri su anbarları tikilir. Bu yolla suya olan tələbat ödənilir. Bir sözlə, vaxtında görülən tədbirlər sayəsində ölkəmizdə böyük həcmdə su ehtiyatı yaradılıb.

Azərbaycanın bir çox su ehtiyatları 30 il düşmənlə işğal altında qalmışdır. Ermənilər çaylarımızı zəhərləməklə yanaşı, yay aylarında ökin sahələrinin suvarılmasına imkan vermirdi. Torpaqlarımız işğaldan azad edildəndən sonra Prezident İlham Əliyev bu imkanlardan səmərəli istifadə etmək barədə göstəriş verdi. Dövlət başçısının göstərişi ilə



## Təbiət əkinçini su ilə sınağa çəkir

Çıxış yolu bu əvəzsiz nemətdən qənaətlə və səmərəli istifadə etməkdir

İşğaldan azad edilmiş ərazilərdə yerləşən Suqovuşan, Xaçınçay, Köndələnçay su anbarlarının və magistral kəməllərinin təmiri üçün layihə sənədləri hazırlanıb. Bununla yanaşı, Törtərcay, Həkəriçay və Bərgüşadçay su anbarları kompleksinin su ehtiyatlarının istifadəsi üzrə layihə-axtarış, topoqrafiya, geodeziya və ilk konseptual layihə işlərinin görülməsinə başlanıb.

Görülən tədbirlər sayəsində işğaldan azad edilən ərazilərdə ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə taxılçılığın inkişafı planlaşdırılıb. Bu ərazilərdə görülən meliorativ tədbirlər sayəsində 100 min hektar sahədə taxıl becormək mümkün olacaq. Prezident İlham Əliyev bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş di-

rektoru Ori Donquyunun videoformatda qəbulu zamanı demişdir: "Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehlakımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının in-

kişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək". Dünyadakı su qıtlığı üzündən əkin sahəsində su itkisinə imkan verməyən yeni texnologiyalardan geniş istifadə olunur. Ölkəmizdə su ehtiyatları məhdud olduğu üçün bu üsulan istifadə etmək üçün beynəlxalq əlaqələr genişləndirilir. Bu məqsədlə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC ilə İsrailin "Mekorot" milli su şirkəti arasında əməkdaşlıq barədə müqavilə də imzalanmışdır. Həmin sənədin imzalanması sayəsində İsrail şirkəti ölkəmizdə suvarılan torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması, müasir suvarma üsullarının tətbiqi ilə suya

qənaət potensialının qiymətləndirilməsi, su təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması, meliorasiya obyektlərinin planlaşdırılması, həmçinin layihələndirilməsi, yenidən qurulması və tikinti üçün müasir su təchizatı texnologiyalarını tətbiq etmək barədə məsləhət xidmətləri göstəracək.

Avropada düzgün suvarma və aqrotexniki tədbirlər sayəsində hər hektardan əldə edilən məhsuldarlıq 70 sentnerə çatıb. Azərbaycanda isə bu rəqəm 31-32 sentner civarındadır. Ölkəmizdə də müasir suvarma sistemlərindən istifadə edilərsə, məhsuldarlıq daha da yüksəlməklə ərzaq təhlükəsizliyinə zəmanət verə bilərik.

Rüstəm KAMAL,  
"Azərbaycan"

## Ağdamda indiyədək 7117,4 hektar sahədə yazlıq səpin aparılıb

Ağdam rayonunda yazlıq bitkilərin kütləvi əkinə yekunlaşmaq üzrədir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımı aqrotexniki qulluq edirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildirilib ki, may ayının 1-dək 7117,4 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 2423,4 hektarını pambıq, 2852 hektarını tərəvəz, 264 hektarını kartof, 77 hektarını bostan bitkiləri, 103 hektarını qarğıdalı, 1398 hektarını çoxillik otlar təşkil edir.



Rayonda ötən ilin payızında səpilmis dənələrin becərilməsi işləri də uğurla aparılır.

## Yaylaqlara köç edəcək təsərrüfatların rəhbərlərinə mina təhlükəsizliyi ilə bağlı təlimlər keçirilir

Öz təsərrüfatlarını Kəlbəcər və Laçın yaylaqlarına köçürəcək arıçılıq və heyvandarlıq təsərrüfatlarının rəhbərləri üçün ANAMA-nın Göygöl rayonunda yerləşən Regional Təlim Mərkəzində təlim keçirilir.

Təlimlərdə fermerlərə azad olunmuş ərazilərdə davranış qaydaları izah olunur, partlamamış hərbi sursat və minalarla rastlaşan zaman hansı addımlar atmalı olduq-

limlərdə dislokasiya nöqtələrində davranış qaydaları, partlamamış sursat və minaların müəyyən olunması, mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər,



lari ilə bağlı tövsiyələr verilir. 10-12 may tarixlərində davam edəcək təlimlərə ümumilikdə 1000 nəfərə yaxın fermer cəlb olunub.

ANAMA-nın mütəxəssisləri tərəfindən keçirilən tə-

limlərdə dislokasiya nöqtələrində davranış qaydaları barədə geniş məlumat verilib. Eləcə də vizual olaraq tanınması üçün təlim iştirakçılarna müxtəlif növ hərbi sursat və minaları

əhatə edən təlim sursatlarının nümunələri göstərilib. Təlimin sonunda iştirakçılara azad olunmuş ərazilərdə əsas davranış qaydalarına dair təlimat kitabçası təqdim olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətə Əlaqələr və İnformasiya Təminatı Şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il ümumilikdə Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazisinə 40 minə yaxın arı ailəsinin köçürülməsi planlaşdırılıb. Artıq Qubadlı rayonu ərazisində 862 arı ailəsinin köçürülməsi təmin edilib. Kəlbəcər yaylaqlarına ən azı 20 min, Laçın yaylaqlarına isə 15000 arı ailəsinin köçürülməsi nəzərdə tutulur.

Təlimləri başa vuran fermerlər azad olunmuş ərazilərdə, təsərrüfatları aparacaq yerlərdə dislokasiya nöqtələrində davranış qaydalarına dair təlimatlarla tanış olduqları barədə iltizamnamə imzaladıqdan sonra yaylağa köç prosesində iştirak edə biləcəklər.

## Çəyirtkələrin miqrasiyasının qarşısı alınır

Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata keçirilir.



Aparılan fitosanitar müşahidələrə əsasən, Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən Samux rayonu Burunqovaq kəndi ərazisinə Gürcüstan Respublikasına məxsus təbii otlaq sahələri istiqamətindən xüsusi təhlükəli zərərverici hesab edilən Mərakeş (Docicostaurus maroccanus) çəyirtkələrinin 1-2 yaş mərhələsində olan sürfə dəstələrinin miqrasiyası müəyyən edilib. Çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazisi müəyyənləşdirilib. Kimyəvi mübarizə tədbirlərinin vaxtında, operativ, həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində çəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib. Aparılan kimyəvi mübarizənin 90-95 faiz səmərəliliyi olub.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, zərərvericinin aşkarlanan xırda dəstələrinə qarşı mübarizə tədbirləri həyata keçirilir.

Aqrotexniki tədbirlər kompleksində tənəkdə yaşıl əməliyyatların aparılması əsas tədbirlərdən biridir. Bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksəkkeyfiyyətli məhsulun alınmasını təmin edir.

Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji prosesə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparılması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Yaşıl zoğların bağlanması tənək üçün əsas tədbirlərdəndir. Yaşıl zoğları qırılmaqdan qorumaq, xəstəlik və zərərvericilərdən müdafiə səmərəsini artırmaq, normal günəş şüaları qəbul etməsini təmin etmək üçün onları



bağlanması əsas tədbirlərdəndir. Birinci mərhələ zoğun uzunluğu 40-50 sm-ə çatdıqda, ikinci bağlama isə çiçəklənmədən 8-10 gün sonra zoğlar üçün üçüncü mərhələyə çatdıqda aparılır. Yaşıl zoğların bağlanması 2 mərhələdə (mexaniki və əl ilə) həyata keçirilə bilər və müxtəlif bağlama materiallarından istifadə edilir.

May ayında aparılan aqrotexniki tədbirlər iyunda dağlıq və dağətəyi rayonlarda da aparılır, çünki həmin bölgələrdə tumurcuqların açılması, tənəyin çiçəklənməsi arın zonalarına nisbətən gec başlayır (10-15 gün). Ona görə də may ayının ortaları və axırlarında aparılan bir sıra tədbirlər, o cümlədən üzümlüklərdə torpağı yum-

şaq və əlaq otlarından təmiz vəziyyətdə saxlamaq üçün cərgə aralarında və cərgələrdə yumşaltma aparılır. Tənəklərin katarovkəsi başa çatdırılır. Tənəyin ştambi və qolları üzərində yaşıl zoğların uzunluğu 8-10 sm-ə çatdıqda harami zoğların vurulması, artıq yaşıl hissələrin qoparılması işi aparılır. Yaşıl zoğların üzərində çiçək

qrupları gördükdə, yəni birinci yaşıl əməliyyatdan təxminən 10 gün sonra çiləklər və bar zoğları üzərində ikinci dəfə yaşıl zoğların bağlanması işi aparılır. Çiçəklərin tökülməsinin qarşısını almaq üçün çiçəkləməyə bir neçə gün qalmış zoğların ucunu qoparıb və birinci yaşıl bağlama aparılır. Zoğ uclarının vurulması zamanı gələcək bar zoğlarının uclarının qoparılması vacib deyildir. Bu əməliyyatlardan sonra yaşıl bağlama işi davam etdirilir.

Profilaktiki dərmanlama işləri iyun ayında dağlıq bölgələrdə davam etdirilir. Eləcə də yaşıl əməliyyatlar, əlavə tozlandırma və suvarma işləri davam etdirilir. Cavan üzümlüklərdə lazımsız yaşıl zoğların qoparılmasına ciddi fikir vermək lazımdır. Cavan tənəklərdə çoxlu yaşıl zoğlar inkişaf edir. Bunlardan ikisi saxlanılmı, qalanları isə qoparılmalıdır. Yaşıl zoğların qoparılması zamanı hər bir tənəyə fərdi yanaşılmalıdır.

## Ölkə üzrə ipəkqurdu toxumunun paylanması başa çatıb

40 rayonda kümçülərə 11130 qutu ipəkqurdu toxumu verilib

Cari il barama mövsümü üçün kümçülərə hibrid ipəkqurdu toxumunun paylanması prosesinə başa çatıb.

Bu il 40 rayonda olan kümçülərə əvəzsiz olaraq 11130 qutu ipəkqurdu toxumu (qrena) paylandı. İpəkqurdu toxumunun inkubasiya prosesini Qax Damazlıq İpəkçilik Stansiyası ilə yanaşı, Bərdə, Ağsu, Füzuli və Zaqatala rayonlarında in-

şa edilmiş yeni barama qurultma müəssisələrində də həyata keçirilib. Barama mövsümü ərzində bütün kümxanalar dezinfeksiya edilib, kümçülər təlimlərlə cəlb olunub.

Dünya Qax Damazlıq İpəkçilik Stansiyasında hibrid ipəkqurdu toxumlarının son partiyası kümçülərə paylandı. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, nazirliyin Bitkiçiliyin təşkilatı və monitorinq şöbəsinin müdiri İmran

Cümşüdəv, Qax rayon rəhbərliyi, müxtəlif rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Qax Damazlıq İpəkçilik Stansiyasının əməkdaşları və mütəxəssislər iştirak etdilər. Qeyd olunub ki, ölkədə baramaçılıq və ipəkçiliyin inkişafına dövlət dəstəyi kümçülərin bu sahəyə marağını ildən-ilə artırır. Kümçülərə imzalanan müqaviləyə əsasən, 2022-ci ildən istehsal olunmuş yaş barama "Azəripek" MMC tərəfindən

5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.

Qeyd edək ki, bu il kümçülərə paylanan 11130 qutu ipəkqurdu toxumunun 10000 qutusu Çin Xalq Respublikasından gətirilib, 1130 qutu isə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal olunub. İpəkqurdu toxumlarının paylanmasına aprel ayının sonlarından start verilib, pay-

lanma mərhələsi rayonların coğrafi şəraiti nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilib.

İpəkqurdu toxumlarının paylanması prosesinə başa çatdıqdan sonra Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Qax rayonunun müxtəlif kəndlərində fəaliyyət göstərən kümxanalara baş çəkib, kümçülərlə söhbət edib, onların təkliflərini dinləyiblər. Səsləndirilən təkliflər qeydə alınıb, icrası üçün müvafiq tapşırıqlar verilib.



# "Övladımı atasına layiq böyüdürem!"

## Bu, şəhid xanımlarının müqəddəs andıdır

Azərbaycanın 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığını, öz Prezidenti ətrafında sıx birləşdiyini bir daha tam aydınlığı ilə göstərdi. Bütün bunlarla yanaşı, bu müharibənin olayları Azərbaycan xalqının məna və zənginliyini, milli dəyərlərini bir daha ortaya qoydu. Həm də ən ibretli hadisələrlə, heyrət, bəlkə də təacüb doğuran hərəkatlarla, ülvə, müqəddəs yaşantılarla...



Tarix boyu mərdliyi ilə seçilən Azərbaycan atası demə biz bildiyimizdən də böyük ürəyə malik imiş! Qapısına başsağlığına gələnlərin qabağına çıxan şəhid atası sət-sət "Mənə başsağlığı verməyin! Məni təbrik edin ki, oğlum Vətən üçün vuruşub, şəhadətə qovuşub!" dedi.

İllərdir qəlbi düşmənin xalqımıza yaşıdığı acılarla dolu şəhid anası da qəzəbdən sanki vulkan kimi püskürdü: "Qisası qiyamətə qoymayan igidim, südüm halalı olsun!". Göz yaşlarını isə xəlvətdə axıtıb şəhid anaları. Amandır, düşmən görməsən, bilməsən, eşitməsən deyə.

Həmən mat qoyan bir də o oldu ki, hətta evi uzaqmənzilli raketlərlə tar-mar edilən dinc sakinlərin də fikri-zikri cəbhədə idi. Deyirdilər ki, evi yenidən də tiki bilirik. Təki yağdı düşməne qalib gələk.

Şəhid bacıları saç yoldadı, üz cırmadı, "Başımın tacısən, qardaş, qürurumsən, vüqarısən, qeyrətinə qurban olum!" deyib onlar da sakitcə ağladı, düşməni sevindirdi.

"Balalarımı sənə layiq böyüdəcəyəm! Rahat uyu, özün insan, məkanın cənnət olsun". Bunu isə yarının üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutu qarşısında qəlbi için göynəyən abırılı, ismətli bir gəlin dedi. Şəhid xanımı...

Sözümüz də o onun haqqındadır. Şəhid xanımı, daha doğrusu, şəhid xanımları haqqında, çünki o, tək deyil.

Şəhid xanımları. Zaman və tale bu kövrək və qürurlu adı daşımağı bir çox Azərbaycan qadınının qismətinə yazdı. Şərəflə də daşıyırlar bu adı. Şəhid evlərinin çirəklərini ulu nənələrimizdən örməyə başladılar sədəqətlə, dəyanətlə yandırdılar.

"Övladlarını sənə layiq böyüdəcəyəm!". Bu onların sanki andına, şüarına, devizinə çevrilib. Hansını dindirirsən, nədən danışsa da, necə danışsa da, mütləq bu kəlmələr də qopur dodaqlarından. Aralarında ali təhsilli, elmi dərəcəsi olanlar da var, sadə evdar qadınlar da. Hamısı belə deyir. Bir-birini təkrar etmirlər, əsla! Bunlar hər birinin varlığından, köksündən qoparılan sözlərdir, hamısının andı-amalıdır.

Qısa vaxtda çox dəyişib bu gənc xanımlar. Möhkəmlənib, mətinləşib, müd-

rikləşiblər. Ailənin idarə edilməsini öz zərif çiyinlərinə götürərək bu işin öhdəsindən də layincə gəlirlər.

Bir şəhid zabitin həyat yoldaşı müəllimdir. Əvvəllər heç yerdə işləməyib. Uçuşlaqlı hərbiçisi ailəsində elə ev işləri kifayət qədər idi... İndi bu şəhid xanımı paytaxt məktəblərinin birində işlə təmin olunub. Bundan çox məmnundur. Deyir ki, mən də yoldaşımın uğrunda canını fəda etdiyi Vətənə bir xeyir verməliyəm. Həm öz uşaqlarımı, həm də xalqımızın övladlarını qəhrəmanlarımıza layiq tərbiyə etmək üçün işim-sənətim mənim üçün bir vəsitiyədir.

Digər şəhid oğlumuzun ailəsi neçə ildir övlad həsrəti ilə yaşayırdı. Arzuolunan bala ata şəhadətə qovuşandan beş ay sonra dünyaya göz açdı. Şəhidin xanımı deyir: "Fikirlişirdik ki, balacaya hansı adı verək. Gecə oğlum xuxuma gəldi, qızını əzizləyərək "Ay mənim qaragözlü Məryəmim" deyirdi. Qürurluyam ki, mənim çox vətənpərvər həyat yoldaşım olub və bu ali əməl uğrunda şəhidlik zirvəsinə yüksəlib. Böyüdükcə bu qüruru Məryəm də duyacaq və belə bir atanın övladı olduğu üçün ömrü boyu başuca yaşayacaq".

Bu şəhid xanımının isə... 20 yaşı var. Şəhidimiz ailənin yeganə övladı idi. Valideynləri onun qonşu kənddə qız sevdiniyi eşidib sevinmiş və tezliklə evə gəlin götürmüşdülər. İndi bu evdə iki oğul bala böyüyür. İkincisi atası döyüşdə şəhid olandan sonra doğulub və onun adını daşıyır. Şəhid xanımı danışır: "Bəlkə də valideynlərimin ürəyindən keçir ki, uşaqlarımı da götürüb ata evinə dönm. Onların gen-böl evi, hər şərəiti var. Mənsə bunu heç vaxt istəməyərəm. Ömür-gün yoldaşımın ruhu daim rahat olsun deyə, ata-anasını tək

qoymaram. Həm də istəyirəm ki, uşaqlar öz ata ocağında böyüyüb çirayandıran olsunlar, yurda, torpağa, vətənə bağlı olsunlar. Dövlətin də əli şəhid ailələrinin üstündədir, köməyini, dəstəyini bizlərdən əsirgəmir. Məsələn, bəzən ailənin özünü-məşğulluğu üçün imkan yaradılıb və artıq işə başlamışdır".

Başqa bir şəhid xanımı keçən il qəbul imtahanları verib universitetə daxil oldu. "İgid oğullar itirdik, dərdimiz nə qədər böyük olsa da, yerində saya bilmərik, - deyir. - Qardaşı bizi böyük işlər gözləyir. Düşmənin dağıtdıqlarını yenidən tikməliyik. Vətənpərvər övladlar böyütməliyik. Düşündüm ki, bunlar üçün mükəmməl bilik lazımdır. Özüm dərin biliyə yiyələnsəm, həm də oğluma və qızıma gələcək təhsil yollarında köməkçi ola bilərəm".

Şəhid xanımı... Bu gün o, öyninə qara paltar geyinib, başına qara örpək salıb bir küncə qışılın, zəif, dərindən acizləşdirdiyi qadın deyil. Ayağı üstə dayanıb, güclü, iradəli xanımdır. Lakin elə düşünməyək ki, yolunu Şəhidlər xiyabanına gəcə salır, üzünü soyuq başdaşına söykəyib odlu gözyaşları axıtır. Elə düşünməyək ki, uşaqlar yuxuya gedəndən sonra saatlarla albomları vərəqləyib şəkillərlə söhbət eləyir. Elə düşünməyək ki, gündə neçə-neçə xatirəni bir sapa düzüb boyunbağı kimi köksündən asır. Bütün bunlara rəğmə bədbin de deyil. Buna haqq yoxdur. Çünki qalib ölkənin qəhrəmanının həyat yoldaşı, ömür-gün dostudur. Məğrur Azərbaycan qadınıdır. Tarixin bütün məqamlarında həyatın çətin sınaqlarından keçən məğrur və sədəqətli Azərbaycan qadını!.. Bunu özü də dərk edir.

Flora SADIQLI, "Azərbaycan"

# Medianın İnkişafı Agentliyi "Sərhədsiz reportyorlar" təşkilatına məktub ünvanlayıb

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) "Sərhədsiz reportyorlar" təşkilatına məktub ünvanlayıb.



AZƏRTAC xəbər verir ki, məktubda təşkilatın "2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi"ni münasibət bildirilərək, demokratik cəmiyyətin mühüm komponentlərindən biri olan media və ifadə azadlığının ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun olaraq tam təmin edildiyi, medianın inkişafının dövlətin prioritet fəaliyyət istiqaməti olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı əsasında Medianın İnkişafı Agentliyinin yaradılması, media islahatlarının dərindən həyata keçirilməsi, özəl sektorun media ilə əməkdaşlığa cəlb edən böyük layihələrin reallaşdırılması, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi

məsi qeyd edilərək, müvafiq beynəlxalq reytinglər tərtib olunarkən bu müsbət təşəbbüslərin nəzərə alınmamasından təəssüf hissi keçirildiyi bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə "Sərhədsiz reportyorlar" təşkilatının rəsmi veb-saytında xidməti vəzifələrini yerinə yetirərək ermənilərin Kəlbəcər rayonuna basdırdıqları minaya düşərək həlak olan jurnalistlərlə bağlı məlumatın təhrif edilərək təqdim edilməsi, faciənin əsl səbəbi və mahiyyətinin açıqlanmaması, həmin məlumatın qərəzli olaraq

Azərbaycanın ictimaiyyətinə istifadə edilməsinə imkan yaradıb və əsassız yanaşmaların formalaşmasına ilə nəticolənib.

"2022-ci il Dünya Mətbuat Azadlığı İndeksi" ilə əlaqədar təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri xanım Janna Kavelyenin "Amerikanın səsi" beynəlxalq multimedia xəbər təşkilatına müsahibəsində səsləndirdiyi fikirlər, o cümlədən Azərbaycanın yeni reytingini əsaslandırmaq üçün irəli sürülən arqumentlər özlüyündə tutarlı əsaslarla söykənmir və müvafiq indeks Azərbaycanla me-

dia azadlığının vəziyyəti ilə bağlı obyektiv reallığı əks etdirmir.

Məktubda "Media haqqında" qanunun müvafiq maddələri bir daha izah edilir, Azərbaycanda jurnalist fəaliyyətinə görə heç kimin həbs edilmədiyi vurğulanır və istənilən sahədə inkişafın qarşılıqlı hörmətə, konstruktiv əməkdaşlığa, bütün tərəflərin obyektiv, qərəzsiz yanaşmasına əsaslanmalı olduğu bildirilir: "İnanırlı ki, bir neçə mənbədən, o cümlədən bizim mənbələrdən istifadə edilməsi "Sərhədsiz reportyorlar" təşkilatının təqdim etdiyi xəbərlərin və hesabatların dəqiqliyini, obyektivliyini və etibarlılığını artıracaq, ixtilafa yol açan halları aradan qaldıracaq".

Məktubun sonunda bir daha qeyd edilir ki, Medianın İnkişafı Agentliyi "Sərhədsiz reportyorlar" təşkilatı, eləcə də media sahəsində fəaliyyət göstərən digər təşkilatlarla dialoqa hazırdır.

## Müdafiə Nazirliyi:

# Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Mayın 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Əzizli və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərimiz atəşə tutub.

dən Kəlbəcər rayonunun Yuxarı Ayrıq və Zöylük yaşayış məntəqələri istiqamətində yerləşən ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görüldü.

AZƏRTAC



# Ankarada Azərbaycan və Türkiyə tərəfindən yeraltı sərvətlərin işlənilməsinə dair əməkdaşlıq imkanları müzakirə olunub



**Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimovun başçılıq etdikləri nümayəndə heyətləri Türkiyənin Ankarada şəhərində işgüzar səfərdə olub.**

Ötən ilin sonlarında Azərbaycanda təşkil olunmuş Enerji forumu çərçivəsində iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanan dördtərəfli anlaşma memorandumu çərçivəsində həyata keçirilən səfərin ilk günündə nümayəndə heyətləri Ümummilli Lider Heydər Əliyevin Ankarada şəhərində ucaldırılmış abidəsini ziyarət edərək öünə gül dostları qoyublar.

Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsində (MTA) keçirilən görüşlərdə iki qardaş ölkə arasında geologiyanın bütün sahələri üzrə əməkdaşlıq, eləcə də yeraltı sərvətlərin axtarışı, onların dəyərlandırılması və işlənilməsi, həmçinin geofiziki xəritələrin hazırlanması məsələləri ətrafında səmərəli



fikir mübadiləsi aparılıb. Görüşlərdə birgə geoloji məlumat bazası mərkəzinin qurulması, Azərbaycanın işğaldan azad edilmiş əraziləri də daxil olmaqla faydalı qazıntı yataqları üzrə geofiziki anomaliaların rəqəmsal xəritəsinin hazırlanması, ehtiyatların dəqiqləşdirilməsi üçün birgə fəaliyyətin təşkili, müliki və hiperspektral platformaların tətbiqi, qeyri-invasiv texnologiyaların mənimlənməsi, həmçinin digər texniki məsələlər və növbəti mərhələlərdə atılacaq addımlar müzakirə edilib.

Nümayəndə heyətləri həmçinin MTA-nın Mineralları analizi və texnologiyası şöbəsinin metallurjiya, mineral, qeyri-filiz və tikinti materiallarının tədqiq edildiyi analitik kimya və metallurji sınaq laboratoriyasını ziyarət edib, müəssisənin işi ilə yaxından tanış olublar. Görüşdə Azərbaycan filiz ehtiyatları ilə zəngin olan bölgələrindən birində analoji laboratoriyaya mərkəzinin yaradılması, mərkəzin təsis edilmə formatı və texnoloji imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

# Hərbi xuntanın revansist niyyəti iflasa uğrayır

## Ermənistan xalqı keçmişə qayıtmaq istəmir

Ermənistanda iki həftədən çoxdur davam edən etirazlar fonunda siyasi böhran gündən-günə kəskinləşir. Bu həm də sosial-iqtisadi vəziyyətin pisləşməsinə səbəb olub. Müxalifət partiyaları baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün birləşsə də, hələ ki, heç bir nəticəyə nail ola bilməyirlər. Erməni politoloqlarının fikrincə, bu, ondan xəbər verir ki, hələlik Ermənistanda baş naziri istefaya məcbur edə biləcək qüvvə mövcud deyil.

Ümumiyyətlə, müxalif "Şərəfim var" fraksiyasının lideri Artur Vanetsyanın Ermənistanda başladığı mitinglərin real sosial bazası yoxdur. Bu aksiyaya son günlər əzərlər etirazçının çıxması revansistlərin növbəti iflasından xəbər verir. Ermənilər etirazçıların arxasında dayanacaq keçmiş hərbi xuntanın populist çıxışlarından bezərək onların arxasına getmək istəmir. Çünki erməni cəmiyyəti bu şəxslərin Qarabağla bağlı uydurmaqları və Azərbaycanı düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəslədiklərini yaxşı anlayır. Koçaryan və Sarkisyan kimi insan qatilləri və ətraflarına toplaşan erməni xalqının reallığı, haqiqəti qəbul etməsinə, xülyalardan oyanmasına mane olmağa cəhd göstərəcəklər də, buna nail ola bilmirlər.

Ermənistan parlamentinin müxalifətdən olan sədr müavinini İşxan Saqatlyan müqavimət hərəkatı adına ölkədəki diplomatik nümayəndəliklərə, xarici ölkə rəsmilərinə ünvanladığı müraciətdə artıq Paşinyanın erməni xalqının milli iradəsini təmsil etmədiyini bildirmiş, etirazların yeni mərhələsinin kütləvi itaətsizlik və hakimiyyətin ələ keçirilməsi olacağını boyan etmişdi. Revansist müxalif cəbhə 2018-ci ildə Ermənistan iqtidarını iflic vəziyyətinə salan və Paşinyanın hakimiyyətdə

gedən yolunu açan küçə etirazlarını forma və məzmunca təkrar etməyə çalışsa da, dozişiklik üçün özəmlənən siyasi şərait, psixoloji ovqat, ideoloji zəmin mövcud deyil.

Erməni ictimai-siyasi xadimi, Rusiya Humanitar və Beynəlxalq Proqramlar üzrə "Kupol" Fondunun Himayəçilər Şurasının sədri Sarkis Asatryan mətbuatı müsahibəsində qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülhə ehtiyac var: "Xalqlarımız sülhə lazımdır, bu, məlumdur. Amma o, necə olacaq? İlk növbədə hamımız fobyialardan, nifrətdən qurtulmalıyıq. Biz buna hazır olandan sonra sülh də olacaq. Son il yarım ərzində bu istiqamətdə heqiqətən də çox işlər görüldü, lakin tam sülhün əldə olunmasına hələ var. O, Bakıda, Gəncədə, Gümrüdə, İrəvanda yaşayan hər bir insanın qəlbində olmalıdır".

Buna baxmayaraq, müxalifət liderləri Azərbaycanla sülh, Türkiyə ilə diplomatik münasibətlərin qurulmasını istəməyiblər: "Bəs əvəzində nə təklif edirlər? Sülh təşəbbüslərini inkar etməkdən başqa heç nə. Bu, sadəcə olaraq hakimiyyət uğrunda mübarizədir. Yaxşı, təəssüf ki, onlar hakimiyyətin yeni mərhələsinin kütləvi itaətsizlik və hakimiyyətin ələ keçirilməsi olacağını boyan etmişdi. Revansist müxalif cəbhə 2018-ci ildə Ermənistan iqtidarını iflic vəziyyətinə salan və Paşinyanın hakimiyyətdə



Erməni ictimai-siyasi xadimi sonda deyib: "Bəlkə münasibət üçün başqa "yol xəritəsi" var? Bəs niyə təqdim olunmur? Unutmayaq ki, 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra, Ermənistan məğlub olduğu bir vaxtda - 2021-ci ildə növbədənəkar parlament seçkiləri keçirildi və indiki müxalifət hakimiyyətdə gələ bilmədi. İndi onlar Azərbaycanla sülhün, sərhədlərin açılmasının, Türkiyə ilə münasibətlərin bərpasının öyeyhinədirlər. Çoxlu "yox"ları biz artıq eşitməmişik. Lakin təkrar edirik, əvəzində nə təklif edirlər? Onların xalqa deyəcəkləri bir söz yoxdur".

"İravnuk" qəzeti yazır ki, Ermənistan ən çox korruptsiyalanmış ölkələr sırasındadır. Beynəlxalq təşkilatların hesabatında bildirilir ki, bu ölkədə korruptsiya halları ötən iki ildə azalmayıb, əksinə, artıb. Korruptsiya ilə bağlı mübarizə tədbirləri kağız üzərindən əməli işə

keçməyib. Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusunda bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər külli miqdarda rüsvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korruptsiyaya qurşanmış rəsmilərin və məmurların tərəfindən mənimlənməsi ilə bağlı çoxsaylı fakt var. Royi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər.

Göründüyü kimi, Ermənistanda problemlərin miqyası kifayət qədər genişdir və bütün sahələri əhatə edir. Bu vəziyyəti düzgün dəyərləndirən ekspertlər bildirirlər ki, buna səbəb yalnız və yalnız Ermənistanın işğalçılıq siyasətinin qurbanı olması, ölkənin uzun müddət hərbi xunta tərəfindən idarə edilməsidir.


Elçin CƏFƏROV, "Azərbaycan"





# "Həyatı daha dolğun edirik!" - "Azercell"dən sosial layihə müsabiqəsi

Cəmiyyətin sosial inkişafı üzrə hədəfinə sadıq qalan "Azercell Telekom" "bağlantı asanlaşdırır, həyatı daha dolğun edirik" - tərəkəzli strategiyasını əsas tutaraq sosial layihə müsabiqəsi elan edir. Müsabiqənin məqsədi cəmiyyətin sosial fəallığını və inkişaf proseslərində daha aktiv iştirakını artırmaq, eləcə də ayrı-ayrı sosial qrupların rifahının yüksəldilməsinə dəstək olmaqdır.



Müsbəqə üç əsas istiqamət - **təhsil, mədəniyyət və sağlamlıq** sahələrində dair layihələrin həyata keçirilməsinə təşviq edir. Təqdim olunan layihələr aşağıdakı istiqamətlərdən birini əhatə etməlidir:

- **Təhsilin müasir texnoloji həllər vasitəsilə təkmilləşdirilməsinə dəstək;**
- **Mədəniyyət və mədəni maarifçiliyin inkişafına müasir texnoloji həllər vasitəsilə dəstək;**
- **Ekoloji, fiziki və mənəvi cəhətdən sağlam cəmiyyətin inkişafına rəqəmsal həllərin tətbiqi ilə dəstək.**

Qaliblərin seçimi zamanı rəqəmsal mühitin inkişafına, inklüzivliyə, həmçinin texnoloji həllər vasitəsilə həyat səviyyəsinin daha da yüksəldilməsinə dəstək olan layihələr üstünlük verilecək. Layihələrin daha geniş insan qruplarına fayda vermə biləcəyi, ideyanın dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığın təmin olunması kimi prinsiplərə də xüsusi önəm verilecək.

Nəzərinizə çatdırmaq istərdik ki, qiymətləndirmə prosesinin şəffaflığı və obyektivliyini təmin etmək məqsədilə layihələr "Azercell" şirkətində müvafiq sahədə çalışan peşəkarlarla yanaşı, ölkədə sosial məsuliyyət istiqamətində ixtisaslaşmış ekspertlərdən ibarət münisiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir.

Münisiflər heyəti təqdim olunan bütün layihələri üç başlıca meyar əsasında dəyərləndirəcəkdir:

- **Layihənin dayanıqlığı;**
- **Layihənin sosial təsiri;**
- **Layihə xərclərinin səmərəliliyi.**

Nəzərə çatdırmaq ki, müsabiqədə yalnız qeyri-hökumət və qeyri-kommersiya təşkilatları iştirak edə bilər.

Layihə qəbulu şərtləri ilə tanış olmaq və müsabiqə iştirakçısı kimi qeydiyyatdan keçmək üçün göstərilən link vasitəsilə "Azercell" in rəsmi saytında müvafiq bölməyə keçid etmək olar: <https://bit.ly/sosial-layihə-az>

Qeyd edək ki, sosial müsabiqəyə layihələrin qəbulu 11.05.2022-ci il tarixdən etibarən bir ay ərzində aparılacaq. Layihədə iştirak üçün son qəbul tarixi 11 iyun 2022-ci ildir.

"Azercell Telekom" fəaliyyət göstərdiyi dövrdə hər zaman korporativ sosial məsuliyyət prinsiplərini üstün tutaraq cəmiyyətin sosial inkişafına fayda verən layihələrin təşəbbüsünə dəstəkçisi kimi çıxış edib. Təhsil, mədəniyyət, idman, sağlamlıq, rəqəmsal savadın artırılması və digər sahələrdə müxtəlif miqyaslı layihələrin keçirilməsinə yardımçı olan şirkət 25 il ərzində sosial layihələrə 22 milyon ABŞ dollarından artıq vəsait xərcləyib.

# OXUCULARIN NƏZƏRİNƏ! "AZƏRBAYCAN"

qəzetinə 2022-ci il üçün abunə yazılışı kampaniyası davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatçıyı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Sama-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

<b>Lillik</b>	124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat
<b>6 aylıq</b>	62,40 (altmış iki manat qırx qəpik) manat
<b>3 aylıq</b>	31,20 (otuz bir manat iyirmi qəpik) manat

Hörmətli oxucular!  
Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

## ABUNƏ YAZILMAĞA TƏLƏSİN!

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aparılacaq və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyaya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduqda digər ödəniş alətləri və üsulları vasitəsilə ilə nağdsız qaydada ödənilməsinə həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə əlaqədar tenderə dəvət edilir.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə, texniki imkanları və təcrübəyə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas sənədləri toplusunu Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi 80 (012) 530 29 03, e-poçt: [tender@social.gov.az](mailto:tender@social.gov.az) ünvanında yerləşən fondun aparatının inzibati binasından ala bilərlər.

**Tender 1 LOT üzrə keçirilir.**  
İştirak haqqı: 300,00 (üç yüz) manat  
VÖEN: 1300050781  
Bank: Dövlət Xəzinədarlığı Agentliyi  
H/h: AZ46CTRE0000000000007018504  
M/h: AZ41NABZ0136010000000003944  
VÖEN: 1401555071  
Kod: 210005  
SWIFT: CTREAZ22

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 29.2-ci maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, bank lisenziyası (notarial təsdiq edilmiş mütləqdir) və rekvizitləri;
- Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergidöyəcisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Müflis elan olunması, əmlakı üzərinə həbs qoyulması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması sənədlərində məlumat;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qəydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.06.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflərdə 10.06.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun aparatının inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan qətdən ödənilmiş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təkliflərinin açılışı 13.06.2022-ci il saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun aparatının inzibati binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Müvafiq orqanlardan tələb olunan sənədlərin alınması cari ayı əhatə etməsi mütləqdir.

Tender komissiyası

## Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu açıq tender elan edir

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) fondun Aparatında əməkdaşların, dövlət icbari sığortası üzrə sığortə ödənişlərinin, birləşmiş müavinətlərin və digər struktur bölmələrində əməkdaşların, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriyaya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduqda digər ödəniş alətləri və üsulları vasitəsilə ilə nağdsız qaydada ödənilməsinə həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması ilə əlaqədar tenderə dəvət edilir.

Tender iştirakçılara təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarının lazımı maliyyə, texniki imkanları və təcrübəyə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas sənədləri toplusunu Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi 80 (012) 530 29 03, e-poçt: [tender@social.gov.az](mailto:tender@social.gov.az) ünvanında yerləşən fondun aparatının inzibati binasından ala bilərlər.

**Tender 1 LOT üzrə keçirilir.**  
İştirak haqqı: 300,00 (üç yüz) manat  
VÖEN: 1300050781  
Bank: Dövlət Xəzinədarlığı Agentliyi  
H/h: AZ46CTRE0000000000007018504  
M/h: AZ41NABZ0136010000000003944  
VÖEN: 1401555071  
Kod: 210005  
SWIFT: CTREAZ22

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 29.2-ci maddəsinə əsasən tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak etmək üçün tələb olunan sənədlər:

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə, bank lisenziyası (notarial təsdiq edilmiş mütləqdir) və rekvizitləri;
- Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- Tender təklifi dəyərini 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər məcburi ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergidöyəcisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Müflis elan olunması, əmlakı üzərinə həbs qoyulması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması sənədlərində məlumat;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qəydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən (məhkumluq ilə bağlı arayış) alır. 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (notarial qaydada təsdiq olunmuş surətləri) tərtib olunmalıdır (xarici dilə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru qanuna uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.06.2022-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını möhürlənmiş ikiqat zərflərdə 10.06.2022-ci il saat 17:00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun aparatının inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan qətdən ödənilmiş zərflər açılmadan geri qaytarılacaq. İddiaçıların təkliflərinin açılışı 13.06.2022-ci il saat 17:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi 80 ünvanında yerləşən fondun aparatının inzibati binasında Tender komissiyasının iştirakı ilə aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs "Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin" satın alınması üzrə açıq tender elan edir

Malgöndərlənə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqavilənin icrasını təmin etmək üçün maldöndərlənə (podratçılara) lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən maldöndərlənə (podratçılara) aşağıdakı məbləğdə iştirak haqqını göstərilməsinə hesabla köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas sənədləri toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında (Olaqlandırıcı şəxs: Cavid Əliyev, telefon: +99412 310 07 70 (daxili: 2027), E-mail: [jaliev@its.gov.az](mailto:jaliev@its.gov.az)) ala bilərlər.

Tender 1 LOT üzrə keçirilir.  
LOT-1. Tibb müəssisələri üçün tibbi avadanlıqların və tibbi alətlərin satın alınması.  
İştirak haqqı: LOT-1. 2500.00 (iki min beş yüz) manat;  
İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqını ödənilməsi üçün satınalma təşkilatın bank rekvizitləri:  
Təşkilat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs  
VÖEN: 1701911851  
Hesab: AZ52AIB38090019440013375105  
Bank: Kapital Bank ASC Səbail filialı  
Bankın VÖEN-i: 9900003611  
Kod: 200059  
Müxbir hesab: AZ37NABZ0135010000000001944  
S.W.I.F.T.B.I.K - AIBAZ2X

İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqını ödənilməsi barədə bank sənədi;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Tender iştirakçısının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergidöyəcisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçqorda olduğu vergi orqanından alınmalıdır). Sənədin notarial təsdiq edilmiş mütləqdir); 05.01.2022-ci il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir;
- Müflis elan olunması, əmlakı üzərinə həbs qoyulması, ödənişə yönəlməmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılması sənədlərində məlumat;
- Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərin idarə edənlərinin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqavilələrinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qəydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır).

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsl və 1 surəti) tərtib edilmişdir (xarici dilə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilmişdir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

Malgöndərlənə tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifinin açılışına 7 bank günü qalana qədər) 17.06.2022-ci il saat 15:00-a qədər, tender təklifi və tender təklifinin bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 28.06.2022-ci il saat 15:00-a qədər Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında təqdim etməlidirlər. Göstərilən vaxtdan qətdən ödənilmiş zərflər açılmadan geri qaytarılacaq. İddiaçının təklifləri 29.06.2022-ci il saat 15:00-da Bakı şəhəri Nəsimi rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanında yerləşən "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsində açılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

# Qanunsuz silahlı birləşmələrə qoşulan Azərbaycan vətəndaşı həbs edilib

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DTX-nin İctimai əlaqələr şöbəsinin əməkdaşları bildirirlər ki, aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdü Şıxıyev Bəxtiyar Səttorxan oğlunun ölkə hüdudlarından kənar terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəmində aparılan silahlı münafiçilərdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhafidə qoşunlarında xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnməyə "Cundul Şam" adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinə başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev

nin törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəmində aparılan silahlı münafiçilərdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhafidə qoşunlarında xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnməyə "Cundul Şam" adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinə başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev

şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənar silahlı münafiçilərdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münafiçilərdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: [www.azerbaijan-news.az](http://www.azerbaijan-news.az)

**"AZƏRBAYCAN"**  
qəzetinin reklam xidməti  
539-49-20

**ALLAH RƏHMƏT ELƏSİN!**  
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının kollektiv komissiyasının Rəyasət Heyətinin üzvü, texnika elmləri doktoru, professor  
**ARIF ZÜLFÜQAR OĞLU QULİYEVİN**  
vəfatından kədərləndiyini bildirir və mərhumun yaxınlarına dərin hüznü başsağlığı verir.

**BAŞ REDAKTOR**  
**Bəxtiyar SADIQOV**

**Ünvan**  
AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə  
e-mail: secretary@azerbaijan-news.az  
azrekla@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

**Telefonlar**  
Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavinləri - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsul katib - 539-43-23,  
Məsul katib müavinləri - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,  
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 539-63-82, 432-37-68  
Humanitar siyasət şöbəsi - 538-56-60  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

**Qeydiyyat nömrəsi 1**  
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələnməsi, "Azərbaycan Nəşriyyatı" MMC-də çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin monarxiyasına uyğun gəlməlidir  
Əyləmələrə cavab verilmir və onlar geri qaytarılmır

**Gündəlik qəzet**  
Tiraj 5949  
Sifariş 1306  
Qiyməti 40 qəpik